

Qeyd: Mono kart üzrə yeni tariflər 25.09.2026 tarixində qüvvəyə minəcək.

Mono Visa/Master tariflər

		Mono Sadə		Mono Premium və Mono VIP
Kart növü		1. Visa Classic, Mastercard Standard; 2. Visa Gold, Mastercard Gold		1. Visa Platinum, Mastercard Platinum; 2. Mastercard Black Edition; 3. Mastercard World Elite; Visa Infinite
Kartın illik xidmət haqqı və müddəti		Rəqəmsal kart ¹	Fiziki kart (Adlı/Adsız)	1. 1 il – 30, 2 il – 40, 3 il – 50 AZN və ya ekvivalenti* 2. 1 il – 100, 2 il – 150, 3 il - 200 AZN və ya ekvivalenti* 3. 1 il – 200, 2 il – 300, 3 il - 450 AZN və ya ekvivalenti*
		Ödənişsiz	1. 1/2/3 il - 15 AZN və ya ekvivalenti* 2. 1/2/3 il - 20 AZN və ya ekvivalenti*	
Kartın valyutası ²		AZN/USD/EUR/GBP		
Keşbek (hədiyyə faizi)	Kateqoriya üzrə	Kinoteatr 5% Market 1% Şirniyyat 1,5% Otel 1.5% YDM 0.5% Geyim 1.5% Aptek 1% Kafe və restoran 1% Digər 1%		Kinoteatr 10% Market 1.25% Şirniyyat 2% Otel 2% YDM 0.75% Geyim 2% Aptek 1.25% Kafe və restoran 1.5% Digər 1.5%

	Partnyorla birlikdə verilən	Partnyorlarla əməkdaşlıq çərçivəsində razılaşdırılmış faiz dərəcəsi			
Maksimum keşbek məbləği (Aylıq)		100 AZN və ya ekvivalenti*		150 AZN və ya ekvivalenti*	
Kateqoriyalar üzrə maksimum keşbek məbləği (Aylıq)		20 AZN və ya ekvivalenti*		30 AZN və ya ekvivalenti*	
Kart hesabının qalıqına hesablanan illik faiz dərəcəsi (overnight)		Valyuta		Valyuta	
		AZN	USD	AZN	USD
		8 %	1.5 %	8 %	2.5 %
Overnight üzrə limitlər ³		Valyuta		Valyuta	
		AZN	USD	AZN	USD
		Min.50- Maks.məhdudiyyət yoxdur	50-30 000	Min.50- Maks.məhdudiyyət yoxdur	100-60 000
SMS məlumat xidməti (aylıq)		1 AZN və ya ekvivalenti*			
Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi, açılması)		Ödənişsiz			
İtirilmiş PIN kodun yenilənməsi (PIN Erazə)					
PIN kodun dəyişdirilməsi (PIN Change)					

Əməliyyatın mübahisələndirilməsi (Chargeback) üzrə araşdırmanın aparılması	Ölkə daxili əməliyyat üçün 10 AZN, Ölkə xarici əməliyyat üçün 25 AZN	
Müştərinin təkidi ilə başlanılmış “arbitrage” sorğusuna görə xidmət haqqı	Arbitraja sorğu –25 AZN, Arbitraj uduzularsa – 1000 AZN	
Nağd vəsaitin AFB Banka məxsus ATM vasitəsilə karta mədaxili (Cash-In)	Komissiyasız	
Nağd vəsaitin digər terminallar vasitəsilə karta mədaxili (aylıq)	1.000 AZN və ya ekvivalenti* - komissiyasız 1.000 AZN və ya ekvivalenti* - dən yuxarı 0.5% (min. 1 AZN/USD/EUR/GBP)	
AFB Bank-ın ATM və POS-terminallarından nağdlaşdırma (Aylıq)⁴	5.000 AZN və ya ekvivalenti* - komissiyasız 5.000 AZN və ya ekvivalenti* - dən yuxarı 1% (min. 1 AZN/USD/EUR/GBP)	10.000 AZN və ya ekvivalenti* - komissiyasız 10.000 AZN və ya ekvivalenti* - dən yuxarı 1% (min. 1 AZN/USD/EUR/GBP)
Yerli bankların ATM və POS-terminallarından nağdlaşdırma	1.5% (min 2 AZN/USD/EUR/GBP)	
“Card to card” əməliyyatı (Aylıq)⁵	2.000 AZN və ya ekvivalenti* - komissiyasız 2.000 AZN və ya ekvivalenti* - dən yuxarı 1,5% (min. 1 AZN/USD/EUR/GBP)	5.000 AZN və ya ekvivalenti* - komissiyasız 5.000 AZN və ya ekvivalenti* - dən yuxarı 1.5% (min. 1 AZN/USD/EUR/GBP)

Digər bankın emissiya etdiyi ödəniş kartının və elektron pul kisəsinin balansının artırılması (TOP UP) (Aylıq)	Komissiyasız
Konvertasiya	0.5%
Digər şərtlər	“ Ödəniş kartları üzrə xidmət Tarifləri ” çərçivəsində
Qeydlər	¹ Rəqəmsal kart Visa Classic, Mastercard Standard kart olaraq rəsmiləşdirilir. Müştəri rəqəmsal kartın fiziki çap versiyasını əldə etmək istədikdə, bankın müvafiq tarifinə uyğun illik xidmət haqqı ödəməklə əldə edə bilər. ² Bir müştəriyə eyni valyutada yalnız bir ədəd Mono ödəniş kartı məhsulu təqdim oluna bilər. ³ Overnight hesablanması kart əməliyyatlarının bankın əməliyyat sistemində əks olunduğu gündən hesablamağa başlayır. EUR və GBP valyutalarında verilmiş kartın hesab qalıqına overnight hesablanmır. Müştəri overnight faizlərindən imtina etmək üçün müraciət etdikdə faizlərin hesablanması bank tərəfindən dayandırılır. ⁴ Rəqəmsal (E2E) kartı üzrə ümumi aylıq nağdlaşdırma : 30 000 AZN – 0 % 30 000 AZN (ekvivalent)-dən yuxarı - bu məhsulun tariflərinə uyğun Mono Digital (E2E) ödəniş kartı məhsulu üzrə komissiyasız nağdlaşdırma limiti bu məhsulda göstərilən 30.000 AZN limit nəzərə alınmadan kreditin məbləğinə uyğun tənzimlənir və bu məhsulda göstərilən limitdən artıq ola bilər. ⁵ Bankdaxili kartdan karta köçürmə və qəbul etmə (əmək haqqı və depozit kartlar istisna) komisiyyasızdır. * AMB-ın məzənnəsi ilə hesablanır. Mono karta bağlı cari hesabdən vəsaitin məxarici komisiyyasızdır.

